



Qismat Yunusoglu
Bakı Dövlət Universitetinin
müəllimi

əvvəli ötən sehifələrimizdə

2021-ci ilin 12 oktyabr
gündündə Moskva şəhərindəki "erməni" Muzeyində 1996-ci ildə fəaliyyət göstərən Tacikistan Mədəniyyət Mərkəzinin direktoru, dosent, icimai xadim Xurşud Dövran qızı Xamrakulovanın (1947) hay məşəlli müxbirə verdiyi müraciətində 1960-ci illərdə Qarabağda "qətlamlara" məruz qalmış və bu şəhəre "siğınmış" "erməni"lərlə olan münasibətləri hələ də xatirindəndir...

1918-1920-ci illərdə Qarabağ bölgəsi hayallarının "qətlamlara", "soyqırına" məruz qalmaları və Səmərqənd şəhərinə sıyrılmaları (Türk diyanının bir bölgəsində "yox" edilir, başqa bölgəsində "diriliyor!!!") ilə bağlı xatirələrin "unutulmam", hay məşəllerinin administrasiyasını (Səmərqənd Dövlət Universitetinin müəllimləri S.C.Arzu manyan, A.B.Gevorkyan, R.P.Qaqinyan...) çəşək-sərgi ilə dile getirilen filologiya elmləri namızdırı Xurşud xanım...yeçin ki, XX əsrin əvvələrində, Qarabağda qanlı ve məkəri yuva quymış hayalların quldur qardaşlarının Fergane, Zərifəşan, Oş...vadilərində (Buxara, Xiva, Daşkend, Səmərqənd, Düşənbə...şəhərlərində və etraf yaşayış məntəqələrində) Haqqdan və Dünəydan ehdli kəsilmiş Türk-Müsləman şəhərini necə qəle yetirdiklərindən, hansı amansızlıqla soyqırımcı faciələrinə düber etdiklərindən... xəbərsizdir, italyalı tədqiqatçı-tarixçi M.Buttinonun "Əksine İngilab" (2003) tarixi-sənədi, elmnezəri eseri ilə tanış deyil...

Haşıya. Səmərqənd Dövlət Universitetinin professoru R.P.Qaqinyan (1925-2005) hem de Özbəkistan Respublikasının Əməkdar elm xadimidir. Filologiya elmləri namızdırı, dosent A.B.Qevorkyan (1920) da doğulduğundan şəhərin bu məktəbində işləyir.

Cünti, bu eser 1916-1923-cü illərdə Türkistan diyanının kökənləri xalqlarının dövlətlik tarixinə qarşı rus-hay birliliyi tərəfindən yürüdürlən (hayata keçirilən) siyasi-herbi qəsdi, Türk-Müsləman dövlət sisteminin (Xiva və Kokand xanlıqlarını, Buxara emirliyini, Türkistan Milli Muxtar İttihadını...) məhv edilməsini, xalqlarının soyqırma məruz qoymalannı, təbib ser-

vetlərinin talanmasını, milli-ətnik və medeni irtisabın mehv edilməsini, zəngin iqtisadi-tesəmürat ehtiyatlarının qarşıl edilməsini-ele keçirilməsini...axiv və tarixi faktlara, siyasi-nezəri təhlillər aparılmışla səbut etmişdir.

Turin Dövlət Universitetinin professoru M.Buttino adı çəkilən kitabının (2007-ci ilde rus dilinə çevrilərək Moskva şəhərində tekrar çap edilib) 276-ci sehifəsində ("Basmaçlann yerli hakimiyyəti" başlıqlı hissə) qeyd etmişdir ki, Fergane vadisinin Kokand şəhərindən (Səmərqənd şəhəri bu şəhərdən təqribən 100 km cənub-qərbdə yerləşir-Q.Y.) 20 km aralıdakı Baçkir kəndinə-qışlaşmasına çə-

nak qüvvələrinin siyasi-herbi fealiyyətlərinin genişlənməsi üçün yaranan içtimai-siyasi vəziyyət hem l-Dünya müharibəsinin nəticələrinə, hem de Rusiya dövlətinin yeni strateji-siyasi xəttinə uyğun olduğunu hay kütüsünün Qərbi Türkistanda Türk-Müsləman xalqlarına qarşı soyqırımı dəha geniş miqyas keşf etmişdir.

Əserin 280-ci sehifəsində "Əndicanda erməni diktatürü və müstəmləkəçilər Cəlilabadda" başlıqlı hissəsi hemin dövrün qanlı mənzəresinin tarixi sehifəsi kimi qiymətə layiqdir. 1918-ci ilin ortalarında Əndican nahiyesində Qırmızı Ordunun uğurlarına səbəb hem de rus-hay qüvvələri tərəfin-

rayonu kimi Əndican şəhərinin tərkibində, cənub hissedədir.

Çar Rusyasında olduğu kimi, bolşevikler Rusiyasında da (1917-1991-ci illər) rus siyasi-herbi rehberliyinən haydardan istifadə etəsən üç istiqamət üzrə kerçələşib: -Türk-Müsləman xalqlarına qarşı düşməncilikləri;

-iqtisadi imkanlara malik olma-

-milli-ətnik zəmində yerli münaqışlara tekanverici qüvvə kimi çıxış etmələri.

Bu amillər beynəlxalq müstəvilde də daha çox nezəre alınmışdır. Və digər təsireddi, səciyyəvi cəhətlər (bütün sahələrdə yer tutmaları, işğalar və qarşılıqlı əlaqələr yarat-

ıra hebs edildilər...

Ümumiyyətkdə "Əksine İngilab" tərxi-senedli kitabın mezmunu ilə tanışlıq bir dəha sübüt edir ki, 1916-1922-ci illərdə meqsədi şəkildə Rusiya dövləti tərəfindən hay kilsəsinin təşkilatçılığı ilə Türkistanda diyanətə yerləşdirilən hay sərəsi ("Daşnakstyun" dəstəsinin de üzvleri daxil olmaqla) olğulu yerlərdə iqtisadi böhran şəraitini yaratmaqla, Türk-Müsləman əhalisini qarət etməklə, yaşayış məntəqələrini dağıtmalıq-yandırmaqla, amansız qəliamlar törlətməklə yanaşı, hem de idarəetmə sistemini də ele keçirmişlər.

Kitabın 286-ci sehifəsində yazılıdı ki:

"Turkistan diyanının soyqırımı hay kilsəsi və sürüsünün qanlı izləri..."

kilan İraqşəhər (1882-1921) qarşı 1918-ci ilin evvelində Kokand Sovetinin sedri Saakyanın rehberliyi ilə 150 neferlik rus-hay silahlı dəstəsi (hamisi hayallardan ibarət 60 silahlı-top və pulemyontla təchiz edilmiş) hückuma keçmiş və kənd tamaile yandınlaraq yerlə-yeksan edilmişdir. Həmin herbi basqın üzvlərindən birinin söyləməsinə görə hay-daşnak quldurları köməksiz və günahsız əkinçiləri amansızlıqla qəle yetirir, mal-mükənət qarət edir, qız-gelinləri tecavüza məruz qoyurdular.

Haşıya. Türkistanda diyanının rus işğalçılarına qarşı 1918-1921-cü illərdə Milli-Azadlıq herakatının önderlərindən olmuş İraqşəhər bay (1882-1921) hem de dini-ruhani təhlis almış, mühüməllət təriqət sahibi olmuş, "inca şərqi siyasetinin və fəlsəfəsinin bilicisi" kimi Türk-Müsləman xalqları arasında şöhrət qazanmışdır. O, xalq arasında xilaskar kimi tanınmışdır.

Kokand xanlığı 1709-1876-cı illərdə mövcud olmuşdur.

Tarixçi-tədqiqatçı M.Buttinonun 1918-1921-ci il hadisələrinə dair axiv materiallarının təhlili nəticəsində qənaətinqəmə gərək Rusiya dövləti Türkistanda diyanında Milli-Azadlıq herakatını süqutə uğratmaq və herbi-siyasi məqsədlərinə çatmaq üçün Hərakat üzvləri arasında nara-zılıqların yaranmasından, qarşılıqlı ziddiyətlərindən daha çox istifadə etmişdir (sehife 278). Bu baxımdan Kokand qəzəsinin Namangan nahiyyəsində Molla Ömeri İraqşəhər bayı qarşı qaldırmış, onu silahlı qüvvələre komissar təyin etmişdir. Bir müddədən sonra o, hebs edilmiş, her ikisine qarşı çıxış edən İsmü-hammadəvən anlaşımlar. Az sonra azad edilən Molla Ömeri Kokanda milis idarəsi reisinin müavini olmuşdur. Bu sırada Həmdəm Xoca da eyni sırada durmusdur.

1918-1921-ci illərdə Türkistanda diyanında rus-bolşevik və hay-das-

dən sünii surətdə yaradılmış acı-nəsli iqtisadi şərait id-i-kənardan heç bir köməkli göstərləmirdi, pambıq ekin sahələri baxımsız qalmışdır, hətta yanməköçəri həyat terzi yaşıyan qırğızlar acından həlak olurdular... Bele bir vəziyyətdə Əndican nahiyesində mülkü və herbi hakimiyyəti və inzibati-idarəetmə sistemini ele keçirən hərəkat "Daşnakstyun" partiyası etrafında six birləşdi, bu partiyanın mövqeyi xeyli dərəcədə gücləndi. Silahlı qarşidurma və etnik münaqışlar esasında güclənen "Daşnakstyun" partiyası rus ordusunun silahlı qulduzları kəməksiz və günahsız əkinçiləri amansızlıqla qəle yetirir, mal-mükənət təbəqə edir, qız-gelinləri tecavüza məruz qoyurdular.

Əndican vilayətində hakimiyyəti ele keçirən həydestələri təbii şəhər və əmlakları, istehsal və istehlak mərkəzlərini "millişədirək" iqtisadi imkanlarını da gücləndirən (1918-1919-cu illərdə). Bununla belə, yene də menfur, iblis... hay xisəltindən el çəkməyərək, Qırmızı Ordunun tərkibində etrafı yaşayış məntəqələrinə basqınlar edib, qarətər tərətmışlar (sehife 281).

1918-ci ilin dekabr ayında Əndican şəhəri yaxınlığında Xanul-Abar obasına (qışlağın) hückum eden hay-daşnak quldurları kendin bütün qız-gelinlərini "herbi qənimət" kimi Əndican qalasına aparmışlar...

Haşıya. Əndican şəhəri Böyük Turan hökmdarı Alp Ər Tonqa-Əfrasiyabın (e.e. I minilli) qızı Əndican xatunun şərəfinə Oşçayının sahilində salınıb, Fergane vadisinin paytaxtı sayılır. Əmir Teymur neslinin davamçısı Zahir ed-din Muhammed Babur (1483-1530) Böyük Moğol İmperiyasının banisi bu şəhərde doğulmuşdur (XVIII-XIX əsrlərde Kokand xanlığının tərkibində olub).

Xanul-Abar hazırda Xanədan

malan, dini və etnik qurumların güclü olmasına...) məhz bu amillərlə bağlıdır, ibtidai insan sürüsü olğuldan üçün müdafiəolunma instinkti onlarda güclü inkişaf edib.

Göründüyü kimi, Osmanlı Türkiyəsinə, Cənubi Qafqaza və Türkistanda diyanətə qarşı xeyənetdə 1905-1920-ci illər əolsun, istərə də 1987-1991-ci illər...eyni əsullarla hay kilsəsinin və sürüsünün işlərə qarşı olmaqla, "Daşnakstyun" partiyasının silahlı qulduzları birləşmələrinin güclə ilə həyata keçirilmişdir. Tesadüfi deyil ki, bu coğrafi məkanlar hem de Asiya və Avropa qitələrini birləşdirən "Beynəlxalq Ticarət-İşpol yolu" üzərində yerləşdikləri rus-hay cütlüyünün bu yerdə hədəfənləməli "sarsılmaz" olmuşdur.

"Əndicanda erməni diktatürü və müstəmləkəçilər Cəlilabadda" başlıqlı hissəde (sehife 282) müllif qeyd edir ki, Türkistanda diyanının təbii etihadıla zəngin və Türk-Müsləman əhalisinin su məskunlaşdırıldığı Fergane vadisində 1919-cu ilin ortalarına kimi hakimiyyət "Daşnakstyun" partiyasının elində cəməsədə, 1918-ci ilin sonlarında etibarən bolşeviklərin yerli struktur bölmələri yaradıldıqda da əsas idarəetmə pillələrində yerləri ruslara və həyətləri tutmuşlar.

Daşkənd şəhər komissarılığı həmin ilde Türk-Müsləman əhalisi ilə bolşeviklər arasındakı qarşılıqlı əlaqədə aparcı qüvvə və "milli siyasetin rəhbəri" kimi "erməni milli partiyası" ("Daşnakstyun" beşə adlanırdı) olduğunu qeyd etmişdir, eləcə de herbi təhlükəsizliyi nəzarət onlannın elində idi. Axi, vədinin bütün emləki (şərabçılıq müssəssələri, ticaret obyektləri, müxtəlif növ daşınmaz emlək mülkləri...) həyətə mexsus idi...

Daşkənd şəhərinin qədim hissəsində yaradılmış, amma siyasi-hüquqi gücə olmayan Müslüman Şurası üzvləri qısa müddədən so-

-Kokand və Əndican nahiyyələrində 1919-cu ilde üç silahlı qüvvə xüsusi seçiliirdi—"erməni" herbi qüvvələri, yoxsul kəndlidən ibarət dəstələr və "basmaçılardır" (Türkistanda Milli-Azadlıq herakatının üzvləri rus-hay işğalçılarından tərəfindən bəsləndilərindir).

Milli-Azadlıq mübarizəsi aparan mücadilə önderlərindən biri Muhammed Əmin bey Əhməd Əmin (Medəmin bey, 1893-1920) silahdanndan Əndican şəhəri yaxınlığında Assaq obasının üzvünün çıxışı xüsusi ilə təqdimətə layiq və rus-hay cütlüyünə (işğalçıları) qarşı tutular cavabdır (sehife 285-286):

"Bizi "quldur" adlandırlar, bu bəle deyil, cünki bizim şəxsi mərağımız yoxdur. Biz köməksiz əhalini-qəşəşlərimizi (qadınları, uşaqları, yaşlıları, qocaları...) müdafiə edirik. Bizim ruslarla düşmənciliyimiz yoxdur, amma ermənilər birləşdə kəndlərimizi qarət edənlər, dinc əhalini qəle yetirənlər dushmanlarımızdır. Biz çox teessüf edirik ki, sade ruslar da Fergane vadisində bizimlə birlikdə derde düşərək olublar, ona görə de onlar dostlanımızdır, onlara toxunmayıcağız..."

Düşməne qarşı münasibələde Osmanlı Türkiyəsindən nümunə götürmeliyik...

R.S. Tərkibinde "Daşnakstyun" siyasi-teror qruplaşmasının silahlı üzvlərinin dəha çox yer aldığı Qırmızı Ordu tərəfindən 1919-cu ilin evvəllərində tekə Fergane vadisində 12 min mülki Türk-Müsləman (qadın, uşaq...) represiyaya məruz qalmışdır...

R.S.S. Həmin illərdə Daşkənd şəhər Daxili İşlər komissarlığının metumatına görə Türkistanda bolşeviklər Türk-Müsləman xalqlarından ele keçirdikləri, qarət etdiyi variadıl "erməni" dildür destələrini və Qırmızı Ordunu saxlamışlar... (ardı var)